

UOT: 626/627/631.445.52

KÖNÜL ALLAHVERDİYEVA

KƏHRİZLƏRİN QURULMA TEXNOLOGİYASI

Məqalədə qədim kəhrizlərin qurulma texnologiyası elmi təhlilə cəlb edilmişdir. Texniki ədəbiyyatlarda və informasiya mənbələrində qədim kəhrizlərin qurulma texnologiyası haqqında verilən fikirlərin yeraltı qurğuların tikilməsinə və hidrodinamikanın qanunlarına uyğun gəlmədiyi müəyyən olunmuşdur. Kəhrizləri inşa etmək üçün daha təkmil texnologiya işlənilmiş və onun elmi əsasları şərh edilmişdir. Məqalədə həmçinin boru və lağım (qalereya) tipli kəhrizlərin qazılma və sızıgaclə təmin edilmə məsələlərinə baxılmışdır. Boru tipli kəhrizlərin iki üsulla – “iziyiq altında sıxma və pərcəm etmə” və “burma yolu ilə qazma” üsulları və bu üsulları həyata keçirən texniki qurğu və qazma aqraqatlarının köməyi ilə icra olunma mümkinlüyü əsaslandırılmışdır. Əlı əməyindən və primitiv tikinti alətlərindən imtina etməklə lağım (qalereya) tipli kəhrizlərin “tunelqazma” üsulu və texnikaların vasitəsilə qurulma ideyasi irəli sürülmüş və əsaslandırılmışdır.

Açar sözlər: kəhriz, qazma, qurma, boru tipli, lağım, qalereya, texnologiya, tikinti.

Giriş. Qədim kəhrizlərin qurulma texnologiyası iki baxımdan – 1) qədim kəhrizlərin təmir və bərpasını həyata keçirilməsi; 2) yeni-müasir kəhrizlərin yaradılması prinsip və texnologiyaların işlənilməsi, həmçinin əl əməyinin minimuma endirilməsi və müasir qazma texnika və texnologiyalarından istifadənin əsaslandırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Kəhrizlər haqqında yazılmış kitab, məqale və monoqrafiyalarda, eyni zamanda sorğu kitab və ensiklopediyalarda qədim kəhrizlərin qazılması, tikilməsi, istismarı, hidravlik hesabatının aparılması və layihələndirilməsi barədə məlumatlar olduqca azdır. Qədim kəhrizlərin qurulma texnologiyası haqqında az-çox [1; 4] ədəbiyyatlarda rast gəlinir.

İşin məqsədi qədim kəhrizlərin qurulma texnologiyasının öyrənilməsindən, indiyə kimi ədəbiyyatlarda və informasiya mənbələrində kəhrizlərin tikilməsi haqqında verilən məlumatlarda qeyri-dəqiqliklərin və yanlışlıqların aradan qaldırılmasından və müasir kəhrizlərin yaradılması üçün texnologiyanın işlənilməsindən ibarətdir.

Tədqiqatın metodikası. Qədim kəhrizlərin qurulma texnologiyası və yeraltı qurğuların tikilməsi sahəsində texniki ədəbiyyatlarda və informasiya mənbələrində verilmiş məlumatlar və izahlar toplanılmış və onların təhlili əsasında öyrənilmişdir. Yeraltı qurğuların, ələlxüsus sugötürücü qurğuların tikinti texnologiyaları haqqında olan məlumatların öyrənilməsi və elmi mühakimələrin irəli sürülməsi əsasında kəhrizlərin yeni qurulma texnologiyası hazırlanmışdır. Bu texnologiyani həyata keçirmək üçün tələb olunan mövcud texniki vasitə və qurğuların konstruksiyası və iş prinsipləri öyrənilmiş və onların kəhriz tikintisində istifadə edilmə mümkinlüyü müəyyən edilmişdir.

Qədim kəhrizlərin qurulma texnologiyası. Ədəbiyyatlarda [2; 3; 12] verilən məlumatlara görə kəhrizin yeri seçildikdən sonra onu qazmaq üçün baş ustadan (peşəkar kankandan), onun köməkçisindən, çıraqçıdan, dolçandan (qazılan torpağı yerin üstünə qaldıran fəhlədən) və hörgütündən ibarət olan dəstə kəhrizin tikintisini həyata keçirərmiş. Heç şübhəsiz ki, kəhrizin tikilməsində yuxarıda göstərilən əsas icraçı dəstədən başqa kəhrizin tikilməsinə əlavə işçi qüvvələri də cəlb edilirdi. Bu əlavə işçilər lağımın və şaquli quyuların hörtləməsi və mənsəb qurğusunun yaranması üçün istifadə edilən daş, qaya, bişmiş kərpiclər və digər materialların hazırlanması, onları tikinti yerinə çatdırılması, daş, qaya və digər ağır materialların tələb olunan yerlərə daşınması və yerinə qoyulması işləri ilə məşğul olmuşlar.

Kəhrizin qazılması və tikilməsi işlərini həyata keçirən dəstənin vəzifə bölgüsü bunlardan ibarət olmuşdur:

- Baş usta-kankan lağımın və quyuların qazılmasını, lağım trasının və mailliyyinin müyyən edilməsini, suqəbuləcidi kamerasının (sutoplayıcı quyunun) tikilməsini icra edər və bütün digər işlər nəzarəti həyata keçirəmiş. Baş usta köməkçisinin vəzifəsi bilavasitə əstanın göstərişlerinin icra etməkdən və müyyəyən vaxtlarda onun gördüyü işləri davam etdirməkdən ibarət olmuşdur.

- Çırraqçı qazılan lağımın işqlanılmamasını təmin edərmiş. Dolçu qazılan torpaq və qurut yer səthində çıxarmaqla müşəkk olarmış. Hörgüç, adından məlum olduğu kimi qazılan lağımın və quyunun divarlarını bərkitmək üçün tələb olunan hörgü işlərinə icra edərmiş.

Kəhrizin qazılmasında bu günümüze qədər gəlib çıxan sadə alətlərdən - külüngdən, beldən, işkənədən, kankan çəkicindən, çalovdan, inək gönündən hazırlanmış qabdan (dol və ya kisa adlanır), keçi qazılindən hazırlanmış kəndirdən, çiraqdan, tarazzadan, bucurqatdan (buna quyu çarxi və ya dolamaçarx da deyilir), olçü və digər alətlərdən istifadə edərmiş.

Lağımda və quyuda işləyən zaman təhlükəsizlik texnikasına emal etmək məqsədilə mühafizə ləvhəsindən, quyon darısından hazırlanmış papagdan və ciyinlikdən, heyvan dorisindən tikilmiş üzunboğaz çəkmədən istifadə edərmiş. Mövcud mənbələrdə kəhrizlərin qazılma texnologiyası haqqında məlumatlar olduqca azdır və bu texnologiya belə izah olunur [2, 3].

Baş usta (kankan) əvvəlcə arazinin relyefini nəzərdən keçirərək toxumın orada yeralı suların olması inamına gelir. Ərazidə 2 quyunun yerini seçir və onları qazır. Kankan suyun olduğuna əmin olandan sonra, aşağıya doğru qazılacaq quyuların yerini müyyən edir. Yeralı suların axarı istiqamətində 2-ci quyu qazılır. Birinci quyu "gumanə" quysu adlanır. Müasir terminlə bu quyu kəşfiyyat quysudur. Texnologiyani təsvir edən müəllifin [1, 2] fikrinə görə kəşfiyyat quysundan aşağıda yerləşən ikinci quyu qazılır və kəşfiyyat quysundan ikinci quuya doğru lağım atılır. Kəşfiyyat quysundan çıxan su lağımıma ikinci quyu axıdir və orada axın boğular. Yenidən üçüncü quyu qazılır və həmin quyudan ikinci quyuya tərəf lağım atılır. Ikinci quyuda olan su lağım vasitəsilə üçüncü quyu axıdir və orada yenidən axın boğular. Bu minvalla digər quyular və lağım qazılı başa çatdırılır. Beləliklə, bu texnologiyani təsvir edən müəllifə görə qədim kəhrizlər "axının boğulması" metodu ilə işlənmişdir.

Kəhrizlərin yuxarıda qeyd edilən texnologiya ilə tikilməsi inandırıcı görünür. Məsələ ondan ibarətdir ki, bu texnologiya müasir hidrodinamikanın qanunu və yeralı su qurğularının tikilmə qaydalarına uyğun gəlmir və ya onlara ziddir. Təsvir edilən texnologiyanın tətbiqi zamanı kəhrizin lağımı su ilə tam dolmuş vəziyyətdə olduğundan orada ilə qazma işləri aparmaq mümkün olmur. İkincisi, kəhriz konkret mailliğdə və ya mailliklərdə (yerin relyefindən və sudaşıcı layın güündən və yayılma vəziyyətində asılı olaraq) inşa edilir. Kankan su ilə dolu bir mühitdə lağımı tələb olunan mailliylər vərə bilməz. Çünki, qədim kəhrizlərin mailliyi suyun axarına əsasən müyyəyən edildi.

O dövrün mütaxassis və tacribəli kankanların müşahidələri əsasında qazılacaq kəhrizin arazisi seçildikdən sonra, kəhrizin mənbə (başlangıç) və mənsab (çoxluş) yerləri nişanlanarmış. Kəhriz lağımının keçəcəyi trassa (istiqamət) müyyən edilmişdir. Şaqlı quyuların yerini təqribən təyin olunar və nişanlanarmış. Təqribən üç-dörd yerdə şaqlı quyular qazılır və onların köməyi ilə sudaşıcı layın və ya sulu çatlı layların mexaniki tərkibi və parametrləri (qalınlığı, sululüyü və s.), sukeçirməyən təbəqənin yarım dörniyi, sudaşıcı layı örtən qurut qatının tərkibi və qalınlığı, qurut sularının axın istiqaməti və digər məsələlər öyrənilərmiş. Bu işlər yerinə yetiriləndən sonra kankanlar (həm lağım qazan, həm də quyu qazan kankan) eyni

vaxtda işe başlayarımlışlar. Əvvəlcə kəhrizin çıxışında ilk suyigi quyu qazilar və kankan həmin quyudan yuxarıya doğru-ikinci quyuya tərəf lağım artmağa başlırmış. Şübəsiz ki, torpaq və qurutda olan qravitiya suları lağima süzülən halda bu sular öz axarı ilə axaraq, kankana mane olmadan, suqəbuləcidi kameralaya daxil olur və oradan aparıcı kanala ötürürül.

Lağım ikinci quyuya birləşəndən sonra ikinci quyudan üçüncü quyuya doğru lağımın atılması təmin olunur. Yenidən üçüncü quyudan dördüncü quyuya doğru lağımın qazılması davam etdirilərmiş. Beləliklə, lağımın qazılması yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru həyata keçirilərmiş. Kəhrizin bu qeyd edilən texnologiya ilə qazılması zamanı lağımına daxil olan qurut suları onun dibinə toplanır və sərbəst axına malik olur. Bu axının şismə və dırənmə proseslərinin aradan qaldırılmasına, kankanın yerin altında – tunelədə sərbəst işləməsinə, kəhrizin mailliyyinin düzgün icra edilməsinə imkan verir.

Tədqiqatçılar qədim kəhrizlərin tikilməsi zamanı istifadə edilən şəquili quyuların qazılması məsələsinə iki cür izah edirlər. Tədqiqatçıların bir qismi şəquili quyuların yer səthindən başlaşmaqla aşağıya doğru (dərinlik üzrə) qazıldığı, digər qismi isə aşağıdan yuxarıya doğru qazıldığı iddia edirlər [5, 6, 7, 9].

Kəhrizlərin qurulması üçün təkmil texnologiya. Elm və texnikanın sürətli inkişafı insanları ağır və üzücü, illərlə davam edən tikinti, quraşdırma və digər əl əməyi tələb edən işlərdən xilas etmiş və etməkdədir. Qədim kəhrizlərin qurulması o dövrün insanların min zəhməti və əməyi, dörən ustalıq bacarığı sayısında başa galmışdır. Boz mənbələrdə qədim kəhrizlərin tikilməsinə illər sərf edildiyi göstərilir [8]. Son dövrlərdə yeraltı sugötürən qurğuları (məsələn, şüa tipli sugötürüçülləri), örtülü horizontal drenləri, tunelləri, qalereyaları, şaxtalari, metroları və digər qurğuları tikmək üçün ən müasir texnika və texnologiyalar işlənib hazırlanmışdır. Ona görə də kəhrizlərin qurulması üçün böyük zəhmət tələb edən əl əməyindən deyil, müasir texnika və texnologiyalardan istifadəyə üstünlük verilməlidir. Lakin burada qeyd edilən qurğular müxtəlif məqsədlər üçün istifadə edildiyindən, onların hər birini qurmaq üçün ayrı-ayrı texnologiyalardan istifadə olunur.

Kəhrizlərin qurulması üçün ən əlverişli texnologiya tərəfimizdə hazırlanmışdır və bu texnologiyanın mahiyyəti belədir:

1. Layihə-həxərət və kəşfiyyat işləri əsasında əldə edilmiş məlumatlara görə kəhrizin uzununa profili tərtib edilir;

2. Ərazinin topografiyik xəritəsi (baş planı) və kəhrizin uzununa profili əsasında kəhrizin keçəcəyi trassa və şəquili quyuların yeri naturada nişanlanır;

3. Kəhrizin çıxış hissəsində suqəbuləcidi kameraları (buna sutoplayıcı quyu da deyilir) tikilir və o, suapanar kanalları olşaqlandırılır;

4. Kəhrizin suqəbuləcidi kamerasında qazma qurğusu yerləşdirilir və birinci şəquili quyuğu doğru lağımın (horizontal quyunun) qazılmasına və süzgəcələr təmin edilməsinə başlanılır. Eyni vaxtda həm də birinci quyunun qazılması və divarlarının bərkidiləməsi həyata keçirilir. Əgər quyulararası məsafə horizontal quyu qazan aqreqatın (qurğunun) qaza biləcəyi uzunluğundan (qazma aqreqatının texniki xarakteristikasında onun qazma məsafəsi göstərilir) çox olarsa, onda şəquili quyu ikinci qazma aqreqatı yerləşdirilir və qazma işləri üz-üzə aparılır. Bu hal çox nadir hallarda yaranara bilər;

5. Suqəbuləcidi kameraları birinci şəquili quyu ilə birləşəndən sonra qazma aqreqatı həmin quyuda yerləşdirilir və ikinci şəquili quyuğu doğru lağımın qazılmasına və süzgəcələr təmin edilməsinə başlanılır. Birinci quyuda lağımın qazılması başlayan vaxt, həm də ikinci şəquili quyunun qazılması həyata keçirilir;

6. Birinci şaquli quyu ilə ikinci şaquli quyu arasında işlər başa çatandan sonra, qazma aqreqatı ikinci şaquli quyuda yerləşdirilir və üçüncü şaquli quyya doğru qazma və qazılmış lağımın süzgəcə təmin edilməsi həyata keçirilir. Əvvəlki qaydada olduğu kimi ikinci quyu lağımın qazılmasına başlayarkən eyni vaxtda üçüncü şaquli quyunun qazılması həyata keçirilir, yəni işlər paralel aparılır;

7. İkinci və üçüncü şaquli quyular arasındaki işlər başa çatıldıqdan sonra qazma aqreqatı üçüncü şaquli quyuda yerləşdirilir və dördüncü şaquli quyya doğru qazma və qazılmış lağımın süzgəcə təmin olunması həyata keçirilir. Əvvəlki qaydada olduğu kimi işlər paralel və sürətə aparmaq üçün üçüncü şaquli quyuda lağımın qazılmasına və süzgəcə təmin edilməsinə başlayarkən eyni vaxtda dördüncü şaquli quyunun qazılması və bərkidilməsi həyata keçirilir. Belalılık, kəhrizin digər hissələrinin qurulması qeyd edilən ardıcılıqla aparılır.

Təklif edilən bu texnologiya kəhrizlərin qurulmasına dair inqibatlılıq çatan bir sıra tədqiqatçılar tərəfindən təsvir edilmiş texnologiyadan köklü surətdə fərqlənilir. Kəhrizlərin yuxarıda təklif edilmiş texnologiyaya ilə qurulması zamanı bu qeyd çatışmazlığıları tam aradan qaldırır və onların qurulmasını mexanikləşdirməyə imkan verir.

Boru və lağım (qalereya) tipli kəhrizləri qurmaq üçün texnika. Kəhrizləri qazmaq və qurmaq üçün müasir horizontal quyu qazan texnikalarndan istifadə etmək olar. Bu texnikalardan biri suduşçuluq laya süzgəcini təzyiq altında sixılma metodu da aslaşanlıq qurğudur. Bu qurğu keçmiş Sovet İttifaqında, Amerikada, Almaniyada, İsvərcədə, Macarıstanda və digər ölkələrdə müxtəlif konstruksiyada hazırlanmışdır [10, 11].

Süzgəcini təzyiq altında qurnta daxil edilməsi (pərcim edilmesi) prinsipi ilə işləyən qurğular müxtəlif texniki karakteristikalarla və müxtəlif ölçülərə malikdir.

Təzyiq altında sixma qurğusunu şaquli quyunum və ya hər hansı qazılan yerin əvvəlində quraşdırılır. Qurğu dayaq tırıldan, cütleşmiş domkratdan, sixici lövhədən, xamitdan, pərcim edilən borudan, konduktordan (istiqamətləndiricidən qolboğazdan) və əlavə sixici qolborudan ibarətdir.

Qurğunun iş prinsipi belədir:

Konduktorun bir ucuna şlamaparan boru ilə iti ucluğa malik qazma başlığı bağlanır. İstiqamətləndirici qolboğazın o biri ucuna qurnta yeridilən süzgəcin birinci həlqəsi (bəndi) bərkidilir. Süzgəc bəndinin digər ucu əlavə sixici qolboğaza bağlanır. Əlavə sixici qolboğaz xamitla domkratın plitasına bərkidilir. Domkrat işə salınır və süzgəcin birinci bəndi qurnta pərcim edilir. Yenidən süzgəcin ikinci bəndinin bir ucu qurntada olan süzgəcə, digər ucu işə əlavə sixici qolboğaza yivlə və digər vasita ilə bağlanır və domkrat vasitəsilə qurnta pərcim edilir. İş bi ardıcılıqla davam etdirilir. Bir quyudan digər quyya qədər olan məsafədə süzgəc suduşçuluq layda yerləşdirilmiş vəziyyətdə olur.

Qurntada sixılma ilə lağım açan qazma başlığının işini təmin etmək üçün sixılmış qurntanın çıxan şlam ona birləşdirilmiş boru ilə şaquli quyunun dibinə axır. Axan şlam öz axan ilə quyunun dibindən xaric edilir.

Qazma zamanı əsas məsələlərdən biri lağım mailliyyin verilməsidir. Bu məqsədlə istiqamətləndirici konduktor əvvəlcədən müyyən edilmiş bucaq altında sazlanır. Meyillik bucağı (O) kəhrizin layihə mailliyyinə görə aşağıdakı şərtən təyin olunur:

$$\operatorname{tg} \alpha = i = \frac{\Delta H}{l}, \quad (1)$$


burada i – kəhrizin mailliyi; l – kəhrizin uzunluğu; $H = h_2 - h_1$ – iki, h_1 və h_2 yüksəklikləri arasındaki məsafəsidir, m .

Kəhrizin başlanğıcında (mənbədəki) mütləq yüksəklikdən (h_2), kəhrizin çıxışındakı mütləq yüksəkliyin (h_1) çıxmaga səviyyələr fərqi H layihələndirmə zamanı təyin edilir.

Təzyiq altında sixma metodu ilə lağımın açılması və onun içine süzgəcinq qoyulması iki üsulla həyata keçirilir. Birinci üsulda açılmış lağımın birbaşa, yəni lağım açılmaqla eyni vaxtda paralel olaraq süzgəc yerləşdirilir. İkinci üsulda açılmış lağımın yaradıldığı vaxt dövrələnmiş borunun içərisinə süzgəc qoyulur və dövrələnmiş boru süzgəcə birlikdə lağımın yerləşdirilir. Bir quyudan digər quyya qədər iş tamamlanandan sonra dövrələnmiş boru lağımından çıxırlar və növbəti mərhələdə istifadə olunur. İkinci metod lağımda müxtəlif tip süzgəclərdən istifadə etməyə imkan verir.

Görülən işləri intensivləşdirmək və əvvəlki texnika ilə qazma zamanı əmələ gələn kipləşmə prosesini aradan qaldırmaq üçün horizontal quyu qazan "Qazma qurğusundan" istifadə edilir.

Horizontal qazma qurğusunu quyunun üstündə yerləşdirilmiş ayrıca yağ stansiyasından, mühərrik reduktordan, buncurqatdan, yüksəkəmə qapısından, quyunun ağızında qoyulmuş ləmədən, pilləkəndən, endirib-qaldırma mexanizmindən, idarəetmə pulsundan, qazma aqreqatından, yüksəkəmə bacalarından, iş meydancasından, qazma zamanı yaranan pulpanı və yuma suyunu vurmaq üçün nasoslardan, vurma və qaldırma borularından və havalandırma sistemindən ibarətdir (şəkil).



Şəkil. Horizontal quyu qazan və süzgəc düzən qurğu:

- 1 – yağ stansiyası; 2 – mühərrik-reduktor; 3 – buncur; 4 – yüksəkəmə qapısı; 5 – işçi ləmə; 6 – pilləkən; 7 – endirib-qaldırma mexanizmi; 8 – idarəetmə pultu; 9 – qazma aqreqatı; 10 – yüksəkəmə basası; 11 – iş meydancası; 12 – zumpf; 13 – zumpfa yığılan suları vurmaq üçün nasos; 14 – yuma suyunu vurmaq üçün nasos; 15 – boru; 16 – kipləşdirici-fırlanğıç; 17 – suqaldırın boru; 18 – havalandırma sistemi; 19 – yağvermə borusu.

Qazmanın dəqiq istiqaməti və mailliyyi əvvəlcədən müyyən edilir və konduktorun köməti ilə qazma aləti qurnta doğru istiqamətləndirilir. Şənk dəstinin ucuna qazma baltası və ya konusvari xüsusi başlıq bərkidilir. Bu qazma alətləri ilə istənilən sükürə qazmaq və ya dağlıtmak mümkündür. Lağım qazıldıqdan sonra və ya qazma ərafəsində süzgəc seksiyanları qaldırıb-endirmə mexanizmi vasitəsilə qazma aqreqatına verilir. Dövrələnmiş borunun içi ilə süzgəc lağım daxil edilir. Sonra dövrələnmiş boru lağımından çıxırlar.

Qazma prosesində şenkərin üstü yapışqan qurnta örtülü və onun irəli hərəkəti zəifləyir.

Qazmanın sürətini azaltmamaq üçün şnekler nasosla təzyiq altında vurulan su ilə yuyulur və həmin sular axaraq quyunun dibində yaradılan zumpfa dolur. Nasosla həmin suyu zumpfdan yerin üstüne vurur.

Lakin kəhrizlərin qazılma və qurulması barədə tərəfimizdən təklif edilən texnologiyada quyuya daxil olan şlamı, lili və ya pulpanı nasosla çəkməyə ehtiyac qalmır. Onlar öz axını ilə axaraq kəhrizin lağımından xaric olunur. Eyni zamanda şaquli quyuların dibində əlavə olaraq zumpfi yaradılmasına ehtiyac qalmır.

Daha kiçik diametrlı (2 m-dən az) şaquli quyulardan horizontal quyu tikmək üçün nəzərdə tutulan qazma aqreqatlarından da kəhrizlərin qurulmasında istifadə oluna bilər [12].

Qazma aqreqatı quyuda tələb olunan dəriñliyə endirilir, qazma vo süzgəc düzüma işlərini eyni vaxtda yerinə yetirir. Bu aqreqat hidravlikli mühərrik və itəleyici ilə təmİN olunmuşdur və fırınlanma ilə irali hərəkat yaratmaqla işləyir. Qazma zamanı dövrələnmis borudan istifadə olunur. Qurğu şnek süzgəci bir başa qrunta daxil edir. Hətta şaquli quyu su ilə dolu olan halda belə qazma aqreqatı işləmə qabiliyyətinə malikdir.

Dalma korpusundan yerləşdirilmiş hidravlikli mühərrik şaquli quyunun dibinə və ya istənilən nöqtəsinə endirilir. Hidravlikli mühərrikin fırıldan və itəleyici qurğusunu şnek formada, zavod şəraitində hazırlanmış şneksüzgəcların birinci dəstə bağlanır. Şneksüzgəcin ucuna qazma başlığı – balta birləşdirilir. Konduktor və istiqamətləndirici elementlərin köməyi ilə şneksüzgəc qazma baltası ilə birləşdikdə hidravlikli mühərrik tərəfindən qrunta fırınma itələmə və qazma yolu ilə daxil edilir.

Şneksüzgəcin ikinci dəsti konusvari yivlə birinci şneksüzgəce birləşdirilir və yenidən hidravlikli mühərrik fırınma-itələmə və qazma yaratmaqla süzgəcları sudaşyıcı laya yerləşdirir. Lağımın qazılması və süzgəcin layda yerləşdirilməsi növbəti şaquli quyuya çatana kimi davam etdirilir.

Kəhrizin qazılmış lağımında yerləşdirilən süzgəc müxtəlif konstruksiyalarda hazırlanır. Lakin suyun süzgəcə duru və asan daxil olmasına təmİN etmək üçün şneksüzgəclar iki konstruksiyada hazırlanır. Birinci konstruksiyada süzgəc iki bir-birinin içərisinə yerləşdirilmiş və üzərindən deşiklər açılmış borudan ibarətdir. Şneksüzgəc ikinci konstruksiyada bir borudan ibarət olaraq hazırlanır. Onun üzərində suyu qəbul etmək üçün düzbucaklı formada yarıqlar açılır.

Kəhrizlərin yaradılması, daha daqiq desək, onların layihələndirilməsi, tikintisi və istismar xüsusi biliklər və səriştəli mütəxəssislər tələb edir. Güman etmək olar ki, məqalədə verilən kəhrizlərin qurulması haqqında texnologiya bu sahədə atılan ilk addımdır.

Nəticə. Qədim kəhrizlərin qurulma texnologiyasını təsvir eden müəlliflərin fikrinə görə kəhrizlərin tikilməsi axının boğulması metodu ilə həyata keçirilmişdir. Yəni kəhrizin qazılması və bərkidilmesi mənəbə hissədən mənəbə doğru aparılmışdır. Müəyyən edilmişdir ki, bu fərziyyələr yeraltı qurğuların tikilmə prinsiplərinə və hidrodinamikanın qanunlarına uyğun gəlmir. Odur ki, kəhrizləri inşa etmək və buraxılan ziddiyətləri aradan qaldırmak üçün daha mükəmməl texnologiya işlənilmişdir. Eyni zamanda kəhrizlərin əli ilə deyil, müasir texnika və texnologiyaların köməyi ilə inşa edilməsi elmi cəhətdən əsaslandırılmışdır.

ƏDƏBİYYAT

1. Həbibbəyli İ.Ə., Həşimli H.M., Babayev N. və b. Kəhriz sistemləri. Bakı: BMqT, 2010, 199 s.

2. Quliyev Ə.G. Naxçıvan kəhrizləri. Bakı: Nurlan, 2008, 164 s.
3. Quliyev Ə.G. Kəhriz sistemləri və onların bərpası: Kəhriz təmir və bərpa qrupları üçün metodik vəsait. Naxçıvan: Beynəlxalq Mıqrasiya Təşkilatının (BMqT) Naxçıvan ofisi, 2001, 55 s.
4. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: Elm, 1982, 280 s.
5. Karyaz. Selskoxozayistvennaya encyclopediya. T. II (Ж-К) / Pod red. P.P. Lobanova. Izd. 3-e, pererab. i dop., Moscow: Selkhozgiz, 1951, 624 s.
6. Karyaz. <http://ru.wikipedia.org/2018>.
7. Karyaz. <http://www.country.alltravels.com.ua/2018>.
8. Karyaz. <http://arda.pp.ru/moris/mamaisk.shtml>, 2018.
9. Makovskiy A.B. Городские подземные транспортные сооружения. Москва: Стройиздат, 1979, 472 c.
10. Razumov G.A. Проектирование и строительство горизонтальных водозаборов и дренажей. M.: Стройиздат, 1988, 240 c.
11. Tonneli i metropoliteni / V.G. Xrapov, E.A. Demeshk, C.A. Naumov v dr. Pod red. V.G.Xrapova. Moscow: Transport, 1989, 383 c.
12. Hasan Ali G. Qanat: A Reconsideration of the Iranian Irrigation System // Geographical Research Quarterly, v. № 23, 4, Mashhad, Iran, 1992, pp. 116-131.

Azərbaycan Dövlət Aqrar Universiteti
E-mail: allahverdiyeva-1979@mail.ru

Konul Allahverdieva

CONSTRUCTION TECHNOLOGY OF UNDERGROUND WATER SUPPLIES

According to the authors describing the construction technology of the ancient underground water supplies, the building of the above-mentioned water wells was carried out by the method of choking the flow of the water. This, the excavation and consolidation of the underground water supplies were executed from the source of the water to the outfall. Nevertheless, it was concluded and determined that these assumptions were incompatible not only with the construction principles but also with the hydro dynamical laws. Therefore, a more sophisticated technology has been developed in order to construct water wells and to eliminate conflicts and dissimulations. Moreover, it has been justified that modern water wells are to be constructed not by hand using manpower but by the usage of contemporary construction techniques and technologies.

Keywords: groundwater supply, drilling, construction, pipe-type, undermining, gallery, technology, building.

Кёнуль Аллахвердиева

ТЕХНОЛОГИЯ СТРОИТЕЛЬСТВА КАРИЗОВ

В статье рассмотрен вопрос технологии устройства древних каризов. Установлено, что в толкованиях технологий устройства древних каризов, изложенных в техничес-

кой литературе и информационных источниках, имеются противоречия. Выдвинутые предположения о строительстве древних кирзов не согласуются с принципами строительства подземных сооружений и законом гидродинамики. Предложена совершенно новая технология устройства кирзов, даны её научные основы. В статье также рассмотрен вопрос применения современных технологий и техники при устройстве новых кирзов. Выявлено, что возможно устроить кирзы трубчатого типа двумя способами – «продавливанием в пласт и «бурением» при помощи соответствующих устройств и буровых агрегатов. Предложена и обоснована идея строительства кирзов галерейного типа способами и соответствующими техниками, применяемыми при тоннелестроении.

Ключевые слова: *кирз, проходка, устройства, трубчатый, штолня, галерея, технология, строительство.*

(Tekniki elmlər doktoru Sabir Həsənov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 25.02.2020
Son variant 02.06.2020